

0410_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0410 Qiymətli kağızlar

1 Çekin növü:

- boxça çeki
- sandıq çeki
- daxıl çeki
- kassa çeki

2 Çekin növü:

- naxışlı çek
- şəkilli çek
- bəzəkli çek
- cızıqlı çek

3 Çekin növü:

- korporativ çek
- kommunal çeki
- kontragent çeki
- komissyon çeki

4 Çekin növü:

- büdcə çeki
- vergi çeki
- maliyyə çeki
- kredit çeki

5 Çekin növü:

- hörmətli çek
- şanlı çek
- sanlı çek
- adlı çek

6 Çekin növü:

- qaimə çeki
- faktura çeki
- lotereya çeki
- order çeki

7 Çekin növü:

- mücərrəd çek
- təqdimatsız çek
- anonim çek
- təqdimatlı çek

8 Onu təqdim edənə onda göstərilmiş pul məbləqinin ödənilməsi haqqında əmanətçinin banka verdiyi şərtsiz yazılı sərəncamıdır:

- səhm
- veskel

- sertifikat
- cek

9 Çeki təqdim edən və çekdəki məbləqi alan şəxs:

- remitent
- indossant
- trassat
- trassant

10 Çekin ödəyicisi kimi çıkış edən bank:

- indossat
- indossant
- trassat
- trassat

11 Çek kitabıçının sahibi:

- indossat
- indossant
- trassat
- trassant

12 Qısamüddətli borc öhdəliyidir:

- konosament
- səhm
- istiqraz
- veksel

13 Borclu öz öhdəliyini yerinə yetirmədikdə vekselin tam yaxud qismən ödənilməsinə zəmanətin verilməsi:

- allonj
- indossament
- aksept
- aval

14 İndossamentlər üçün vekselə əlavə qoşulan vərəq:

- takelaj
- vernisaj
- tonnaj
- allonj

15 İndossamentin bu növü vekselin üzərində «üstümə qaytarılmamaqla» qeydin edilməsi vasitəsilə baş verir:

- tam
- tapşırıqlı
- dövriyyəli
- dövriyyəsiz

16 İndossamentin bu növündə veksel sahibi veksel haqda heç bir qeyd-şərt etmir:

- tam
- tapşırıqlı
- dövriyyəsiz
- dövriyyəli

17 İndossamentin bu növü ötürmə qeydində göstərilən şəxsə müəyyən əməliyyatların keçirilməsini etibar etmək məqsədilə edilir:

- təqdimatlı
- adlı
- blank
- tapşırıqlı

18 İndossamentin bu növündə vekselin ötürüldüyü şəxs göstərilir:

- təqdimatlı
- tapşırıqlı
- blank
- adlı

19 İndossamentin bu növündə ödəmənin edilməsi əmrini verən şəxs göstərilmir:

- təqdimatlı
- adlı
- tapşırıqlı
- blank

20 İndossamentin növü:

- öhdəiksiz
- öhdəlikli
- tapşırıqsız
- tapşırıqlı

21 İndossamentin növü:

- təqdimatsız
- təqdimatlı
- adsız
- adlı

22 İndossamentin növü:

- cədvəl
- sxem
- qrafik
- blank

23 İndossamentin növü:

- bitməmiş
- yarımçıq
- başa çatdırılmamış
- natajam

24 İndossamentin növü:

- yetkin
- bitmiş
- dolğun
- tam

25 İndossament nəticəsində vekseli alan şəxs:

akseptant

- remitent
- indossant
- indossat

26 Ötürmə qeydini edən şəxs:

- akseptant
- remitent
- indossat
- indossant

27 Vekselin bir şəxsdən digərinə keçməsini təsdiqləyən ötürmə qeydi:

- sessiya
- indossament
- indossant
- indossat

28 Vekseldən imtina:

- etiraz
- protest
- üşyan
- şikayət

29 Borclunun məbləqin yalnız bir hissəsini ödəməyə razı olduğunu bildirir:

- natamam aksept
- bitməmiş aksept
- yarımcıq aksept
- başa çatdırılmamış aksept

30 Vekseldəki məbləqin təyin olunmuş müddətdə tam həcmidə ödəniləcəyini bildirir:

- yetkin aksept
- tam aksept
- dolğun aksept
- bitmiş aksept

31 Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıqı verən şəxs:

- indossant
- akseptant
- avalist
- indossat

32 Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıq:

- aval
- aksept
- akkreditiv
- allaonj

33 Trattanı yazan şəxs:

- komitent
- trassat
- remitent
- trassant

34 Köçürmə vekseli üzrə borclu şəxs:

- komitent
- remitent
- trassat
- trassant

35 Köçürmə vekseli üzrə üçüncü şəxs:

- emitent
- remitent
- servitut
- komitent

36 Köçürmə vekselidir:

- trassat
- tratta
- traktor
- trassant

37 Vekselin növü:

- bazar vekseli
- köçürmə veksel
- fantastik veksel
- göndəriş vekseli

38 Vekselin növü:

- sadə veksel
- bəsit veksel
- səthi veksel
- ibtidai veksel

39 Vekselin növü:

- qardaş vekseli
- dost vekseli
- sirdaş vekseli
- qohum vekseli

40 Vekselin növü:

- qəlp veksel
- saxta veksel
- fantastik veksel
- uydurma veksel

41 Vekselin növü:

- kredit vekseli
- maliyyə vekseli
- hesablaşma vekseli
- bazar vekseli

42 Vekselin növü:

- dükan vekseli
- al-ver vekseli

bazar vekseli

- kommersiya vekseli

43 Veksel hüququnun iki sistemindən biri:

Amerika

Almaniya

- İngiltərə
- Fransa

44 Veksel hüququnun iki sistemindən biri:

London

- Cenevrə
- Berlin
- Paris

45 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

sənədsizlik

yığcamlıq

rekvizitsizlik

- zəruri rekvizitlərə malik olması

46 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

məsuliyyətsizlik

şərtlilik

- müştərək məsuliyyət
- mobillik

47 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

mobillik

- tədavületmə
- tədavületməmə
- şərtlilik

48 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

virtuallıq

- mücərrədlilik
- yığcamlıq
- şərtlilik

49 Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

virtuallıq

- şərtsizlik
- yığcamlıq
- şərtlilik

50 Üzərində göstərilmiş ödəyicinin müəyyən pul məbləqinin təyin edilmiş müddətdə ödəməsinə dair şərtsiz borc öhdəliyidir:

- veksel
- çek
- səhm
- konosament

51 İlkin buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- investisiya yarışması
- investisiya yarmarkası
- investisiya müsabiqəsi
- investisiya hərracı

52 İlkin buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- investisiya müsabiqəsi
- yaradıcılıq müsabiqəsi
- musiqi müsabiqəsi
- kommersiya müsabiqəsi

53 İlkin buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- yarmarka
- alqı-satqı
- reklam
- hərrac

54 İlkin buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- alqı-satqı
- reklam
- yarmarka
- abunə

55 Emitent tərəfindən qiymətli kağızların buraxılması haqqında qərər qəbul olunan kimi tərtib olunur:

- maliyyə balansı
- valyuta balansı
- enerji balansı
- emissiya prospekti

56 İlkin bazarın ən vacib cəhəti:

- emitent tərəfindən nou-haunun açılması
- emitent tərəfindən texnoloji sırların tam açılması
- emitent tərəfindən kommersiya sırrının tam açılması
- emitent tərəfindən informasiyanın investor üçün tam açılması

57 İlkin qiymətli kağızlar bazarının vəzifəsidir:

- qızıl-valyuta ehtiyatlarının artırılması
- büdcə kəsirinin örtülməsi
- işsizliyin azaldılması
- inflasiyanın zəiflədilməsi

58 İlkin qiymətli kağızlar bazarının vəzifəsidir:

- valyuta bazarını fəallaşdırılması
- investisiya bazarının fəallaşdırılması
- əmlak bazarının fəallaşdırılması
- maliyyə bazarının fəallaşdırılması

59 İlkin qiymətli kağızlar bazarının vəzifəsidir:

- yığılmamış vergilərin cəlb olunması
- ölkədən çıxarılmış kapitalların cəlb olunması

tamaşaçı diqqətinin cəlb olunması

- müvəqqəti sərbəst resursların cəlb olunması

60 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

emitentlərlə investorlar arasında tarazlığın təmin olunması

yığımla investisiya arasında tarazlığın təmin olunması

yığımla istehlak arasında tarazlığın təmin olunması

- tələblə təklif arasında tarazlığın təmin olunması

61 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

investorların uçotu

emitentlərin uçotu

peşəkarların uçotu

- qiymətli kağızların uçotu

62 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

əmanətlərin yerləşdirilməsi

maliyyə resurslarının yerləşdirilməsi

valyuta vəsaitlərinin yerləşdirilməsi

- qiymətli kağızların yerləşdirilməsi

63 İlkin qiymətli kağızlar bazarının funksiyasıdır:

tədiyə balansının sabitliyinin təmin olunması

dövlət büdcəsinin gəlirlərlə təmin olunması

işsizliyin aradan qaldırılması

- qiymətli kağızların buraxılışının təşkili

64 Burada qiymətli kağızların investorlar arasında ilkin yerləşdirilməsi baş verir:

müddətli bazar

kassa bazarı

təkrar bazar

- ilkin bazar

65 Yerinə yetirilmə müddəti 2 gündən çox olan əqdlərin bazarı:

kassa

təkrar

ilkin

- müddətli

66 Qiymətli kağızların kassa bazarıdır:

opson

füçers

forvard

- spot

67 Sifarişçi üçün qiymətli kağızların dərhal alqı-satqısı tələb olunduqda, o, qiymətli kağızların hansı bazarından istifadə edir:

müddətli

təkrar

ilkin

- kassa

68 Yeni informasiya texnologiyaların və kompüter texnikasının böyük miqyaslarda tətbiqi ilə seçilən qiymətli kağızlar bazarı:

- təkrar bazar
- ilkin bazar
- fond birjası
- kompüterləşdirilmiş bazar

69 Qiymətli kağızların mütəşəkkil bazarının mərkəzi təsisatı:

- neft birjası
- valyuta birjası
- əmtəə birjası
- fond birjası

70 Burada iştirakçıların vahid qaydalara sərt riayət olunması tələb olunmur:

- mütəşəkkil bazar
- təkrar bazar
- ilkin bazar
- qeyri-mütəşəkkil bazar

71 Burada qiymətli kağızların dəqiq müəyyənləşdirilmiş vahid qaydalar əsasında bazarın lisenziyalasdırılmış peşəkar iştirakçıları arasında tədavülü baş verir:

- qeyri-mütəşəkkil bazar
- təkrar bazar
- ilkin bazar
- mütəşəkkil bazar

72 Əvvəl buraxılmış və ilkin yerləşdirmə mərhələsini keçmiş qiymətli kağızların tədavül etdiyi məkan:

- sonuncu bazar
- yeni bazar
- ilkin bazar
- təkrar bazar

73 Burada korporasiyalar, mərkəzi hökümət və bələdiyyələr tərəfindən birinci dəfə buraxılan qiymətli kağızların yerləşdirilməsi baş verir:

- sonuncu bazar
- təkrar bazar
- ikinci bazar
- ilkin bazar

74 Adi yolla təqdim etmək vasitəsilə üçüncü şəxsə ötürülür:

- sahilyanı konosament
- orderli konosament
- adlı konosament
- təqdimatlı konosament

75 Yükü qəbul edənin göstərilmiş adına müvafiq üçüncü şəxsə ötürülür:

- sahilyanı konosament
- orderli konosament
- təqdimatlı konosament
- adlı konosament

76 Yükü göndərənin yaxud qəbul edənin əmri ilə və indossament vasitəsilə üçüncü şəxsə ötürülür:

- sahilyanı konosament
- adlı konosament
- təqdimatlı konosament
- orderli konosament

77 Dəniz yükü daşıyıcısının yaxud onun müvəkkil şəxsinin yük sahibinin yaxud onun nümayəndəsinin üzərinə yazdığı qiymətli kağız:

- veksel
- konosament
- sertifikat
- istiqraz

78 Bank sertifikatının yeni sahibi:

- tsedent
- passionari
- benefisiar
- tsessionari

79 Öz hüquqlarından imtina edən bank sertifikatı sahibi:

- trassant
- indossant
- tsedent
- akseptant

80 Adlı bank sertifikatı üzrə tələb hüquqların təslim edilməsi:

- aksept
- tsessiya
- tratta
- indossament

81 Tədavül müddətinə görə bank sertifikatları:

- uzunmüddətli və qısamüddətli
- depozit və əmanət
- müddətli və tələb olunanadək
- adlı və təqdimatlı

82 Buraxılma formasına və sahibinin eyniləşdirilməsinə görə bank sertifikatları:

- uzunmüddətli və qısamüddətli
- müddətli və tələb olunanadək
- depozit və əmanət
- adlı və təqdimatlı

83 Banka qoyuluş etmiş fiziki və hüquqi şəxslər:

- trassant
- indossant
- benefisiar
- akseptant

84 Bankın fiziki şəxslərin onda yerləşdirdiyi əmanət qoyuluşlarının ödənilməsinə dair öhdəliyi:

- depozit sertifikatı

- əmanət sertifikatı
bank sertifikatı
pul sertifikatı

85 Bankın hüquqi şəxslərin onda yerləşdirdiyi depozitlərin ödənilməsinə olan yazılı şəhadətnamə:

- pul sertifikatı
depozit sertifikatı
əmanət sertifikatı
bank sertifikatı

86 Çekyazanın hesabında olan və onun yazdığı çekləri bank tərəfindən tam ödəmək imkanı verən pul məbləği:

- örtük
duvaq
örpək
qapaq

87 Bu növ çeklər turistlərin valyuta ilə təmin olunmasından ötrü istifadə olunur:

- adlı çek
yol çeki
order çek
xəzinədarlıq çeki

88 Bu növ çeklər bank tərəfindən yazılır və onun xəzinədarının imzası ilə təsdiqlənir:

- kassa çeki
xəzinədarlıq çeki
komisyon çek
order çek

89 Əsasında nağd vəsaitlərin ödənildiyi çek:

- kredit çek
kassa çeki
order çek
komisyon çek

90 Bu növ çeklər çekyazanın öz adından çekyazana borcu olanın hesabını debetləşdirməklə yazılır:

- kredit çek
adlı çek
order çek
komisyon çek

91 Bu növ çeklər ödəyicinin çekyazana verdiyi kreditin məbləqinə görə yazılır:

- təqdimatlı çek
order çek
kredit çek
adlı çek

92 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilməz:

- cızıqlı çek
adlı çek
order çek

təqdimatlı çek

93 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- adlı çek
- təqdimatlı çek
- cızıqlı çek
- kassa çeki

94 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- kassa çeki
- cızıqlı çek
- order çek
- adlı çek

95 Bu növ çeklərdə çeki təqdim edənin adı yazılır:

- cızıqlı çek
- order çek
- adlı çek
- təqdimatlı çek

96 Bu növ çeklərdə çeki təqdim edənin adı yazılmır:

- adlı çek
- təqdimatlı çek
- cızıqlı çek
- order çek

97 Çekin növü:

- qupu yol çeki
- dəniz çeki
- yol çeki
- hava çeki

98 Çekin növü:

- büdcə çeki
- kommunal çeki
- bələdiyyə çeki
- jiroçek

99 Çekin növü:

- faktura çeki
- qaimə çeki
- sertifikat çek
- lotereya çeki

100 Çekin növü:

- büdcə çeki
- xəzinədarlıq çeki
- maliyyə çeki
- vergi çeki

101 Şəquli vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- 10.0
- 0.0
- 42619.0
- 42491.0

102 Qiymətli kağızın qiymətini bildirir:

- çiyinə qoyulmuş əlin barmaqlar
- sinəyə qoyulmuş əlin barmaqlar
- aşağı salılmış əlin barmaqları
- yuxarı qaldırılmış əlin barmaqları

103 Birja satışları zamanı ticərətçi yə iç (ovuc) çölə olan uzadılmış nəyi bildirir?

- satışdan çıxmaqı
- qiymətli kağızın qiymətini
- qiymətli kağızı almaq istəyini
- qiymətli kağızı satmaq istəyini

104 Birja satışları zamanı ticərətçi yə iç (ovuc) tərəfi ilə uzadılmış əl nəyi bildirir?

- satışdan çıxmaqı
- qiymətli kağızın qiymətini
- qiymətli kağızı satmaq istəyini
- qiymətli kağızı almaq istəyini

105 Bu cür satışlar zamanı qiymət car çəkmə yolu ilə təyin olunur:

- elektron
- daimi
- əlaqəsiz
- əlaqəli

106 Bu cür satışlar zamanı birjanın ticarət zalında müəyyən qaydalar tətbiq olunur:

- elektron
- daimi
- əlaqəsiz
- əlaqəli

107 Əlaqəsiz birja satışları:

- proton
- neytron
- pozitron
- elektron

108 Keçirilmə qaydasına görə birja satışları:

- differensial
- diskret
- mövsümi
- əlaqəsiz

109 Keçirilmə qaydasına görə birja satışları:

- dolayı
- differensial
- diskret

- əlaqəli

110 Keçirilmə qaydasına görə birja satışları:

- differensial
- diskret
- mövsümi
- sessiya

111 Keçirilmə qaydasına görə birja satışları:

- dolayı
- differensial
- diskret
- daimi

112 O, bazarın yaradıcısıdır:

- investor
- anderrayter
- marketteyker
- marketmeyker

113 Onlar maliyyə brokerlərindən fərqli olaraq sərf dilerdir:

- komitent
- emiten
- anderrayter
- investisiya şirkəti

114 Onlar qiymətli kağızların buraxılışı və tədavülünə dair məsləhət xidmətləri göstərir:

- anderrayter
- broker
- diler
- investisiya məsləhətçisi

115 Brokerlərdən fərqli olaraq onlar sərf vasitəciliykdən başqa öz adından, özü üçün və öz hesabına sonradan satmaq məqsədi ilə qiymətli kağız almaq hüququna malikdir:

- emtent
- anderrayter
- broker
- diler

116 Brokerin birjadakı hər bir alqı-satqını təsdiqləyən qeydlər:

- bordo
- sombrero
- kabalyero
- bordero

117 Brokerin xidmət muzdu:

- takelaj
- tonnaj
- kollaj
- kurtaj

118 Əqdin baş tuta biləcəyi qiyməti təsbit edir:

- şərtlili əmr
- limitli əmr
- bazar əmri
- stop əmr

119 Brokerə mümkün olan ən yaxşı qiyməti sərbəst seçməyə imkan verir:

- şərtlili əmr
- limitli əmr
- stop əmr
- bazar əmri

120 Əqdin brokerin təmin etməli olduğu konkret alış yaxud satış qiymətini müəyyən edir:

- şərtlili əmr
- stop əmr
- bazar əmri
- limitli əmr

121 Müştəridən daxil olan vəsaitlərin bu hesaba daxil etməkdən ötrü broker tərəfindən müştəri üçün açılan hesab:

- müxbir hesab
- nostro hesab
- fərdi hesab
- şəxsi hesab

122 Alınan hər bir qiymətli kağız növü üzrə broker tərəfindən müştəri üçün açılan hesab:

- loro hesab
- borc hesabı
- depozit hesabı
- depo hesab

123 Belə müqavilə brokerin müştərisinin adından bağlanılır:

- depozit müqaviləsi
- alqı-satqı müqaviləsi
- komisyon müqavilə
- tapşırıqlı müqavilə

124 Belə müqavilə brokerin adından bağlanılır:

- depozit müqaviləsi
- alqı-satqı müqaviləsi
- tapşırıqlı müqavilə
- komisyon müqavilə

125 O, öz hesabına deyil, müştərinin hesabına və onun mənafeyinə uyğun hərəkət edir:

- emtent
- anderrayter
- diler
- broker

126 Birjadankənar bazarın müasir rabitə vasitələrinə və kompüter texnologiyalarına əsaslanan sistemləri:

- nanobirja
- neytron birja

- elektrik birja
- elektron birja

127 Qiymətli kağızların birjadankənar bazarının ən məşhur nümunəsi:

- NAFTA
- NASDAQ
- NASA
- NATO

128 Qiymətli kağızların birjadankənar qeyri-mütəşəkkil bazarı:

- prospekt bazarı
- dalan bazarı
- məhlə bazarı
- küçə bazarı

129 Brokerlərin aldıqları komisyon haqqı:

- allonj
- bonus
- faiz
- kurtaj

130 Əqdləri əsasən özləri üçün və öz vəsaitləri hesabına icra edən:

- allonj
- kurtaj
- broker
- diler

131 Əqdləri müştərinin tapşırıqı ilə və onun vəsaiti hesabına icra edən:

- allonj
- kurtaj
- diler
- broker

132 Fond birjası peşəkar fəaliyyətin hansı istiqamətlərini özündə birləşdirə bilər:

- qiymətli kağızların idarə olunması
- anderraytinq
- investisiya məsləhçisi
- depozitar və klirinq

133 Birgə hazırlanmış və riayət olunan qaydalar üzrə ticarət əməliyyatlarının aparılması üçün təşkil edilmiş müstəqil və ixtisaslaşmış təşkilat:

- kofe birjası
- valyuta birjası
- əmtəə birjası
- fond birjası

134 Qiymətli kağızların təkrar bazarının forması:

- qızıl birjası
- valyuta birjası
- əmtəə birjası
- fond birjası

135 Qiymətli kağızların təkrar bazarının funksiyası:

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması
- yığımla istehlak arasında tarazlığın təmin olunması
- müəyyən qiymət səviyyəsində tələb ilə təklifin tarazlaşdırılması

136 Qiymətli kağızların təkrar bazarının funksiyası:

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması
- yığımla istehlak arasında tarazlığın təmin olunması
- pərakəndə ticarət səviyyəsində satıcı və alıcıların görüşdürülməsi

137 Qiymətli kağızların təkrar bazarının məqsədi:

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması
- yığımla istehlak arasında tarazlığın təmin olunması
- qiymətli kağızlarla əsasən pərakəndə alqı-satçı və digər əməliyyatların keçirilməsi üçün şəraitin yaradılması

138 Təkrar bazar qiymətli kağızların hansı keyfiyyətini təmin edir:

- seriyalılıq
- tədavületmə
- risk
- likvidlik

139 Təkrar bazar artıq səfərbər edilmiş maliyyə vəsaitlərinin:

- mənimsənilməsini təmin edir
- axınıını təmin edir
- yığımını təmin edir
- təkrar bölgüsünü təmin edir

140 Təkrar bazar investisiyaların və yığımların həcmində:

- təzyiq etmir
- təzyiq edir
- təsir edir
- təsir etmir

141 Qiymətli kağızların təkrar bazarının əsas iştirakçıları:

- mütəxəssislər
- investorlar
- emitentlər
- möhtəkirlər

142 Üzərinə emitentin adından və ya öz adından, lakin emitentin tapşırığı ilə və onun hesabına qiymətli kağızların erləşdirilməsi öhdəliyi götürmiş şəxs:

- perforator
- terminator
- moderator
- anderrayter

143 Qiymətli kağızların zəmanətli yerləşdirilməsi:

- trassant
- indossament;
- anderraytingq

144 Dövlət və bələdiyyə müəssisələrinin səhm zərfləri alıcıdan investisiya proqramlarının həyata keçirilməsi tələb olunduqda satılır:

- açıq abunə
- kommersiya müsabiqəsi
- qapalı abunə
- investisiya hərracları

145 Bu zaman alıcılardan hansısa şərtlərin yerinə yetirilməsini tələb olunur:

- investisiya müsabiqəsi
- abunə
- hərrac
- kommersiya müsabiqəsi

146 Qiymətli kağızların fiziki və ya hüquqi şəxslər tərəfindən açıq satışlardan alınmasından ibarətdir və alıcılardan heç bir şərtlərin yerinə yetirilməsi tələb olunmur:

- investisiya müsabiqəsi
- kommersiya müsabiqəsi
- abunə
- hərrac

147 Bu zaman qiymətli kağızların yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş investorlar arasında keçirilir:

- açıq abunə
- aşkar abunə
- bağlı abunə
- qapalı abunə

148 Bu zaman qiymətli kağızların kütləvi yerləşdirilməsi baş verir və bu zaman investorların sayına məhdudiyyət qoyulmur:

- qapalı abunə
- aşkar abunə
- bağlı abunə
- açıq abunə

149 Qiymətli kağızlara abunənin növü:

- bağlı
- aşkar
- aydın
- qapalı

150 Qiymətli kağızlara abunənin növü:

- ətraflı
- aşkar
- aydın
- açıq

151 Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısına daxil edilməsi:

lizinq

- faktorinq
- kastinq
- listinq

152 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ümməniləşmə
- universallaşma
- mərkəzləşmə
- ixtisaslaşma

153 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- əmtəənin kəmfiviyəti nəzərə alınmır
- əmtəənin keyfiyyəti nəzərə alınmır
- əmtəənin kəmiyyəti nəzərə alınır
- əmtəənin keyfiyyəti nəzərə alınır

154 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- istənilən kəs tərəfindən keçirilir
- investorlar tərəfindən keçirilir
- emitentlər tərəfindən keçirilir
- vasitəçilər tərəfindən keçirilir

155 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- heç bir qayda yoxdur
- dövlət tərəfindən müəyyən edilmiş qaydalarla aparılır
- dövlət tərəfindən birbaşa tənzimlənir
- dövlət tərəfindən birbaşa tənzimlənmir

156 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- qiymət qoyma icbaridir
- qiymət qoyma gizlidir
- qiymət qoyma virtualdır
- qiymət qoyma sərbəstdir

157 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- istənilən yerlərdə keçirilir
- məkansızlıq
- pərakəndəlik
- xüsusi yerlərdə keçirilir

158 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- kor-təbilik
- qeyri-standart kütlələrlə keçirilir
- pərakəndəlik
- standart kütlələrlə keçirilir

159 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- broker ilə müştəri arasında şəxsi münasibətlər
- broker ilə müştəri arasında şəxsi tanışlıq
- broker ilə müştəri arasında şəxsi yaxınlıq
- broker ilə müştəri arasında şəxsi etibar

160 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- liberal qaydalar əsasında tənzimlənmə
- yumşaq qaydalar əsasında tənzimlənmə
- heç bir tənzimləmənin olmaması
- sərt qaydalar əsasında tənzimlənmə

161 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- pərakəndəlik
- qapalılıq
- demokratiklik
- aşkarlıq

162 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- özbaşnalıq
- pərakəndəlik
- kor-təbilik
- daimilik

163 Birja əqlərinin əsas tiplərindən biri:

- şərtləri əqlər
- barter əqlər
- təminatsız əqlər
- opson əqləri

164 Birja əqlərinin əsas tiplərindən biri:

- təminatsız əqlər
- şərtləri əqlər
- barter əqlər
- fyüçers əqləri

165 Birja əqlərinin əsas tiplərindən biri:

- təminatsız əqlər
- şərtləri əqlər
- barter əqlər
- forvard əqləri

166 Birja əqlərinin əsas tiplərindən biri:

- əmtəə girovu ilə edilən əqlər
- əmtəə təqdim olunmamaqla edilən əqlər
- əmtəə təqdim olunmaqla edilən əqlər

167 Birja əqləri qaydalarına görə əqdin bağlanması tələbi aiddir:

- istənilən şəkildə
- şifahi şəkildə
- yazılı şəkildə

168 Birja əqlərinin bağlanması qaydası kim tərəfindən müəyyən edilir?

- tənizimləyici dövlət qurumları
- fond birjası
- maliyyə nazirliyi
- mərkəzi bank

169 Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birja iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlər:

- birja sövdələşmələri
- birja fəaliyyəti
- birja əməliyyatları
- birja əqdləri

170 Birja əmtəəsi ilə birjada edilən müxtəlif əməliyyatlar:

- birja sövdələşmələri
- birja fəaliyyəti
- birja əqdləri
- birja əməliyyatları

171 Bu zaman qiymətli kağızların bir növü üzrə edilən əqdlər və yekun uzun yaxud qısa mövqeyə gətirilir:

- fasiləli əvəzləşdirilir
- üçtərəfli əvəzləşdirilir
- birtərəfli əvəzləşdirilir
- fasiləsiz əvəzləşdirilir

172 Bu zaman qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və hər bir iştirakçı üçün vahid qısa yaxud uzun mövqeyə gətirilir:

- üçtərəfli əvəzləşdirmə
- ikitərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- çoxtərəfli əvəzləşdirmə

173 Bu zaman iki tərəf arasında gün ərzində qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və vahid mövqeyə (pozisiyaya) gətirilir:

- dördtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- ikitərəfli əvəzləşdirmə

174 Kliring zamanı əqdərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- fasiləli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- fasiləsiz əvəzləşdirmə

175 Kliring zamanı əqdərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- dördtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- çoxtərəfli əvəzləşdirmə

176 Kliring zamanı əqdərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- dördtərəfli əvəzləşdirmə
- ikitərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə

177 Əməliyyat həcmi böyük olan bazarlarda ən səmərəlisidir:

- fasiləsiz əvəzləşdirmə
fasiləli əvəzləşdirmə

178 Qiymətli kağızların hansısa bir növü üzrə bir neçə tərəf arasındaki əqdləri qiymətli kağızların təqdim edilməsini və pul vəsaitləri axınlarını minimal saya endirməyə imkan verir:

- qarşılıqlı birləşdirmə
qarşılıqlı yeniləşdirmə
- qarşılıqlı əvəzləşdirmə
qarşılıqlı yerləşdirmə

179 Bir çox kliring sistemlərinə qiymətli kağızların yaxud pul vəsaitlərinin hər hansı bir formada daxil edilir:

- qarşılıqlı əvəzləşdirilməsi
qarşılıqlı yerləşdirilməsi
qarşılıqlı birləşdirilməsi
qarşılıqlı yerləşdirilməsi

180 Bu sistem qiymətli kağızların mərkəzi depozitarisinin, ümumi standartların mövcud olmasını nəzərdə tutur:

- diliq sistemi
kliring sistemi
reyestr sistemi
ticarət sistemi

181 Mütəşəkkil bazarla əlaqəli olan ikitərəfli sistemə qoşulmaq istəməyən yaxud qoşula bilməyən investorlar tərəfindən istifadə olunur:

- ikitərəli üzləşdirmə
birtərəfli üzləşdirmə
çoxtərəfli üzləşdirmə
hərtərəfli üzləşdirmə

182 Bu zaman əqdin hər iki iştirakçısı informasiyanı bilavasitə mərkəzi üzləşdirmə sisteminə daxil edir:

- hərtərəfli üzləşdirmə
çoxtərəfli üzləşdirmə
birtərəfli üzləşdirmə
- ikitərəli üzləşdirmə

183 Adətən mütəşəkkil bazarlarda, məsələn, birjalarda tətbiq olunur:

- hərtərəfli üzləşdirmə
- ikitərəli üzləşdirmə
birtərəfli üzləşdirmə
çoxtərəfli üzləşdirmə

184 Birja prosesinin vacib tərkib hissələrindən biridir:

- üzləşdirmə
sadələşdirmə
mürəkkəbələşdirmə
lokallaşdırma

185 Onkol hərrac bu cür də adlanır:

- çoxdəfəlik hərrac
- birdəfəlik hərrac
- ikidəfəlik hərrac
- üçdəfəlik hərrac

186 Əqdlörin gec-gec bağlanıldığı, alıcıının qiyməti ilə satıcıının qiyməti arasında çox böyük fərq olduğu bazar üçün bu cür hərrac səciyyəvidir:

- fasiləsiz hərrac
- ikili hərrac
- onkol hərrac
- qiyabi hərrac

187 Bu cür hərrac qeyri-likvidli bazar üçün səciyyəvidir:

- ikili hərrac
- fasiləsiz hərrac
- onkol hərrac
- qiyabi hərrac

188 Bu cür hərrac zamanı alqı ən yüksək qiymətlə, satqı isə minimal qiymətlə edilir:

- qiyabi hərrac
- fasiləsiz hərrac
- ikili hərrac
- onkol hərrac

189 Bu cür hərrac şifahi sifarişlərin sifariş kitabına yazılıması yaxud onların birjanın ticarət salonundakı elektron tabloda göstərilməsi əsasında qurulur:

- ikili hərrac
- onkol hərrac
- fasiləsiz hərrac
- qiyabi hərrac

190 Bu cür hərrac satıcı və alıcıının eynivaxlı rəqabəti əsasında qurulur:

- qiyabi hərrac
- sadə hərrac
- holland hərracı
- ikili hərracı

191 Bu cür hərrac zamanı əmtəəni özünün yazılı sifarişində ən yüksək qiyməti təklif edən alıcı əldə edir:

- holland hərracı
- sadə hərrac
- qiyabi hərrac
- ingilis hərracı

192 Bu cür hərraca qiymətli kağız buraxılışını mümkün qədər tez yerləşdirmək lazım olduqda müraciət edilir:

- ingilis hərracı
- holland hərracı
- qiyabi hərrac
- sadə hərrac

193 «Birinci alıcı» prinsipi ilə təşkil olunur, yəni ən yüksək qiymətdən ən aşağı qiymətə doğru:

- qiyabi hərrac
- ingilis hərraci
- holland hərraci
- sadə hərrac

194 Adətən bu cür hərraclar satışa yüksək tələbli əmtəə çıxarıldıqda təşkil olunur:

- holland hərraci
- qiyabi hərrac
- ingilis hərraci
- sadə hərrac

195 Hərracın bu növü minimal qiymətdən maksimal qiymətə qədər addım-addım baş verir:

- qiyabi hərrac
- holland hərraci
- ingilis hərraci
- sadə hərrac

196 Satış sonuncu alıcının təklif etdiyi ən yüksək qiymətlə edilir:

- sadə hərrac
- ingilis hərraci
- qiyabi hərrac
- holland hərraci

197 Tələb qənaətbəxş olmadıqda satıcıların rəqabətini, artıq tələb zamanı isə alıcıların rəqabətini nəzərdə tutur:

- qiyabi hərrac
- holland hərraci
- sadə hərrac
- ingilis hərraci

198 Bu cür satışlar istənilən ərazini, məhdudiyyətsiz sayda alıcı və satıcıni əhatə edə bilir və tədavülə böyük həcmidə informasiyanı cəlb edir:

- birja sessiyası
- daimi satışlar
- əlaqəli satışlar
- elektron satışlar

199 Sıfırı bildirir

- bilək
- ovuc
- yumruq
- dirsək

200 Üfüqi vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- 42491.0
- 42619.0
- 0.0
- 10.0

201 Açıq tipli investisiya fondunun növü:

- əmanət investisiya fondu

- pay investisiya fondu
- şəriklə investisiya fondu
- iştirak investisiya fondu

202 Açıq tipli investisiya şirkətinin növü:

- kapital bazarının qarşıdıqlı fondları
- borc kapitalı bazarının qarşıdıqdı fondları
- pul bazarının qarşılıqlı fondları
- maliyyə bazarının qarşılıqlı fondları

203 İvestisiya şirkətinin bu tipi səhmləri sərbəst qaydada təslim edilə bilər yaxud yenidən satıla bilər:

- qapalı
- açıq
- aşkar
- gizli

204 İvestisiya şirkətinin bu tipi öz səhmlərini tədricən, hissə-hissə buraxır və onların alıcıları əsasən yeni investorlardır:

- qapalı
- gizli
- aşkar
- açıq

205 İvestisiya şirkətinin bu tipi qarşılıqlı fondlar adlanır:

- qapalı
- gizli
- açıq
- aşkar

206 İvestisiya şirkətinin bu tipi özünün səhmlərini birdəfəyə və əvvəlcədən müəyyən edilmiş məbləqdə emissiya edir:

- açıq
- qapalı
- gizli
- aşkar

207 Resurslarını əhalinin vəsaiti hesabına yarada bilməz:

- investisiya fondu
- maliyyə şirkəti
- pay investisiya fondu
- investisiya şirkəti

208 Maliyyə təsisatı olmaqla, özünün səhmlərinin emissiyası yolu ilə investorların vəsaitlərini cəlb (səfərbər) edir və onları sənaye və başqa sahələrin korporasiyalarının səhmlərinə yerləşdirir:

- broker şirkəti
- sığorta şirkəti
- maliyyə şirkəti
- investisiya şirkəti

209 Müxtəlif növ iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir:

- informasiya təminat

- inzibati təminat
- normativ təminat
- hüquqi təminat

210 Təlimatlari, normativləri, normaları, metodik göstərişləri və izahatları, bazarın peşəkar iştirakçıları təşkilatlarının təsdiq etdiyi qaydaları əhatə edir:

- normativ təminat
- iqtisadi təminat
- inzibati təminat
- informasiya təminatı

211 Qanunvericilik aktlarını, fərmanları, qərarları, sərəncamları və idarəetmə orqanlarının digər hüquqi sənədlərini əhatə edir:

- hüquqi təminat
- iqtisadi təminat
- informasiya təminatı
- inzibati təminat

212 Onun funksiyaları maliyyə resurslarının axınının təşkilini, qiymətli kağızların keyfiyyətinin təmin olunmasını və bazarın informasiya təminatını əhatə edir:

- idarəedilən yarımsistem
- idarəedici yarımsistem

213 Onun funksiyalarına bazarda baş verən proseslərin əlaqələndirilməsi, tənzimlənməsi, proqnozlaşdırılması, həvəsləndirilməsi, təşkili və nəzarəti aid edilir:

- idarəedilən yarımsistem
- idarəedici yarımsistem

214 Qiymətli kağızlar bazarı infrastrukturunun təşkilati yarımsisteminə aiddir:

- idarəetmə texnoligiyaları
- informasiya şəbəkəsi
- qeydiyyat şəbəkəsi
- kliring-hesablaşma xidməti

215 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarımsisteminə aiddir:

- daimi fond hərracları
- qeydiyyat şəbəkəsi
- fond birjası
- idarəetmə texnoligiyaları

216 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarımsisteminə aiddir:

- daimi fond hərracları
- idarəetmə texnoligiyaları
- fond birjası
- informasiya şəbəkəsi

217 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarımsisteminə aiddir:

- daimi fond hərracları
- idarəetmə texnoligiyaları
- fond birjası
- kliring-hesablaşma xidməti

218 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarımsisteminə aiddir:

- daimi fond hərracları
- idarəetmə texnoligiyaları
- fond birjası
- depozitar xidməti

219 Qiymətli kağızlar bazarı infrastrukturunun funksional yarımsisteminə aiddir:

- qeydiyyat xidməti
- informasiya şəbəkəsi
- depozitar xidməti
- fond birjası

220 Qiymətli kağız məzənnələrinin enməsinə oynayan:

- xoruz
- canavar
- tülkü
- ayı

221 Qiymətli kağız məzənnələrinin qalxmasına oynayan:

- canavar
- tülkü
- dəvə
- öküz

222 Fond birjasındaki oyun iştirakçısı:

- xoruz
- canavar
- tülkü
- ayı

223 Fond birjasındaki oyun iştirakçısı:

- canavar
- tülkü
- dəvə
- öküz

224 Mahiyyəti ucuz alıb baha satmaqdan ibarətdir:

- forsaj
- kollaj
- vintaj
- arbitraj

225 Müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərti ilə qiymətli kağızin cari məzənnə ilə alınması:

- forpost
- aport
- report
- deport

226 Qiymətli kağızin satış gününün məzənnəsi ilə onun müəyyən müddətdən sonra yuxarı məzənnə ilə geri alınması şərti ilə banka satılması:

- forpost
- aport
- deport
- report

227 Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- lotto
- depo
- aport
- deport

228 Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- forpost
- rekord
- aport
- report

229 Şərtlı əqdin növü:

- natamam bölünən
- qalıqla bölünən
- qismən bölünən
- tam bölünən

230 Şərtlı əqdin növü:

- tonnaj
- passaj
- forsaj
- stellaj

231 Şərtlı əqdin növü:

- yekun mükafatlı
- birbaşa mükafatlı
- dolayı mükafatlı
- əks mükafatlı

232 Şərtlı əqdin növü:

- yekun mükafatlı
- sonradan mükafatlı
- ibtidai mükafatlı
- ilkin mükafatlı

233 Bu növ əqdlərin iştirakçılarından biri digərinə müəyyən mükafat ödəməklə öz öhdəliklərindən imtina etmək hüququna malikdir:

- report
- qəti
- uzadılmış
- şartlı

234 Bu növ əqdlər ondan ibarətdir ki, qiymətli kağızın alıcısı yaxud satıcısı məzənnənin dəyişməsindən asılı olaraq əməliyyatı uzada bilər yaxud son hesablaşmanı təxirə sala bilər:

- report

- qəti
- şartlı
- uzadılmış

235 Bu növ əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən edilmiş müddətdə çatdırılması və alqısı üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə bilməz:

- report
- uzadılmış
- şartlı
- qəti

236 Müddətli əməliyyatların növü:

- qabardılmış
- nizamlanmış
- tənzimlənmiş
- uzadılmış

237 Müddətli əməliyyatların növü:

- qeyd-şərtsiz
- şərtli
- şərtsiz
- qeyd-şərtli

238 Müddətli əməliyyatların növü

- kobud
- sərt
- qaba
- qəti

239 Müddətli əməliyyatların növü:

- spot
- tollinq
- opson
- barter

240 Müddətli əməliyyatların növü:

- spot
- füçers
- barter
- tollinq

241 Müddətli əməliyyatların növü:

- tollinq
- forvard
- spot
- barter

242 Bu cür əqdlərdən alqı-satqı zamanı məzənnələr arasında yaranan fərq şəklində möhtəkir mənfeətin əldə edilməsindən ötrü istifadə olunur:

- kassa əqdləri
- müddətli əqdlər

pərakəndə əqdlər
topdansatış əqdlər

243 Müddətli əqdlər üzrə hesablaşmalar ayın sonunda keçirildikdə:

- per ultimo
- per medio

244 Müddətli əqdlər üzrə hesablaşmalar ayın ortasında keçirildikdə:

- per ultimo
- per medio

245 Bu cür əqdlər üzrə kontraktın bağlanıldığı, qiymətin müəyyən edildiyi, hesablaşmanın aparılacağı müddətlər əvvəlcədən dəqiq müəyyən olunur:

- füçers əməliyyatlar
- müddətli əməliyyatlar
- kassa əməliyyatlar
- opsion əməliyyatlar

246 Bu cür əməliyyatlar üzrə hesablaşmalar tərəflərin əvvəlcədən müəyyən etdiyi müddətdən sonra əqd bağlanan ana olan məzənnə ilə keçirilir:

- kassa əməliyyatlar
- füçers əməliyyatlar
- opsion əməliyyatlar
- müddətli əməliyyatlar

247 Bu cür əməliyyatlar əsasən investisiyaların edilməsi ilə əlaqədardır:

- kassa əməliyyatlar
- opsion əməliyyatlar
- füçers əməliyyatlar
- müddətli əməliyyatlar

248 Qiymətli kağızların qiymətləndirilməsi:

- hecinq
- forfeyting
- kotirovka
- faktorinq

249 Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısından xaric edilməsi:

- defakto
- delisting
- dejavü
- deyire

250 Yalnız bu mərhələni keçdikdən sonra qiymətli kağızlar satışa buraxıla bilər:

- listing
- lizinq
- faktorinq
- kastinq

251 Xəzinə notları dövlət qiymətli kağızların bu növünə aiddir:

müddətsiz

- qısamüddətli
- uzunmüddətli
- ortamüddətli

252 Xəzinə vekseli dövlət qiymətli kağızların bu növünə aiddir:

- müddətsiz
- ortamüddətli
- uzunmüddətli
- qısamüddətli

253 Dövlət qiymətli kağızları tədavül formasına görə:

- özəl borc öhdəlikləri
- korporativ borc öhdəlikləri
- fərdi borc öhdəlikləri
- qeyri-bazar dövlət borc öhdəlikləri

254 Dövlət qiymətli kağızları tədavül formasına görə:

- dükən qiymətli kağızları
- məhlə qiymətli kağızları
- küçə qiymətli kağızları
- bazar qiymətli kağızları

255 Dövlət qiymətli kağızları emitentin növünə görə:

- varrantlar
- bələdiyyə qiymətli kağızları
- imtiyazlı səhmlər
- regional qiymətli kağızları

256 Dövlət qiymətli kağızları emitentin növünə görə:

- imtiyazlı səhmlər
- korporativ istiqrazlar
- bələdiyyə qiymətli kağızları
- mərkəzi hökumətin qiymətli kağızları

257 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- dövlət şirkətlərinin yenidən qurulması
- iqtisadi fəallığın tənzimlənməsi

258 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin yenidən qurulması
- ölkə əhəmiyyətli məqsədli programların maliyyələşdirilməsi

259 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- gəlirin əldə edilməsi
- əvvəlki dövrlərdə bazarlarda yerləşdirilmiş dövlət borclarının ödənilməsi

260 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi

- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- gəlirin əldə edilməsi
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- dövlət bütçəsi kəsirinin maliyyələşdirilməsi

261 Emitenti dövlət olan borc qiymətli kağızı:

- konosament
- varrant
- kommersiya vekseli
- xəzinə vekseli

262 Dövlət daxili borcun mövcud olma formasıdır:

- törəmə qiymətli kağız
- korporativ qiymətli kağız
- bələdiyyə qiymətli kağızı
- dövlət qiymətli kağızı

263 Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- qeyri-transmissiya QK
- qeyri-remissiya QK
- qeyri-komissiya QK
- qeyri-emissiya QK

264 Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- transmissiya QK
- remissiya QK
- komissiya QK
- emissiya QK

265 Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- biletsiz
- sertifikatsız
- qəbzsız
- sənədsiz QK

266 Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- biletli
- qaiməli;
- qəbzli
- sənədli QK

267 Hüquqların gerçəkləşməsi mexanizminə görə təsnifat qrupu:

- biletli
- qaiməli
- qəbzli
- orderli

268 Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

- sifətsiz
- sifətli

dadlı

- adlı

269 Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

hüquqsuz

hüquqlu

təqdimatsız

- təqdimatlı

270 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

alay QK

manqa QK

ailə QK

- bələdiyyə QK-ri

271 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

briqada QK

komanda QK

ailə QK

- korporativ QK-ri

272 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

briqada QK

komanda QK

ailə QK

- dövlət QK-ri

273 İvestorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

rüşvət QK

bəxşis QK

tövhə QK

- borc QK

274 İvestorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

rüşvət QK

bəxşis QK

tövhə QK

- pay QK

275 Məqsədlərindən asılı olaraq investorlar iki qruppa bölünür:

ağsaqqal və qarasaqqal

kişi və qadın

cavan və qoca

- təcavüzkar və mülayim

276 Risk nə ilə düz mütənasiblik təşkil edir?

seriyalılıq

standartlılıq

tədavületmə

- gəlirlilik

277 Likvidlik nə ilə tərs mütənasiblik təşkil edir?

- seriyalılıq
- risk
- tədavületmə
- standartlılıq

278 Qoyuluşlar üçün nəzərdə tutulmuş pul vəsaitlərinin fərqli qiymətli kağızlar üzrə bölüşdürülməsidir:

- differensiasiya
- diversifikasiya
- deflyasiya
- devalvasiya

279 Qiymətli kağız üzrə qeyri-sistematik risk bu yol ilə azaldılır:

- differensiasiya
- deflyasiya
- devalvasiya
- diversifikasiya

280 Sabit olmur, mükəlləfiyyətli şəxsin və bazar konyunkturasının durumundan asılı olur:

- sistematik risk
- konkret qiymətli kağız riski
- qeyri-müəyyən risk
- qeyri-sistematik risk

281 Bazardakı bütün QK-ın dəyərdən düşməsi riski:

- qeyri-müəyyən risk
- sistematik risk
- qeyri-sistematik risk
- konkret qiymətli kağız riski

282 QK-ın sahibi onların ayrı-ayrı növləri üzrə risklərin sadə cəminə deyil, QK-lar potfelinin orta çəkilmiş riskinə məruz qalır:

- qeyri-sistematik risk
- konkret qiymətli kağız riski
- qeyri-müəyyən risk
- sistematik risk

283 QK üzrə əldə edilmiş və differential gəlirin eyni vaxtda, lakin uzun dövr üçün nəzərə ruppa hər 1 il hesabı ilə hesablanır:

- tam gəlirlilik
- əldə edilmiş gəlir
- differential gəlir
- cari gəlirlilik

284 Yalnız əlavə edilmiş gəlir yaxud hər iki növ gəlir əsasında 1 ilə qədər müddət üçün və ya qısamüddətli əməliyyatlar üzrə hesablanır:

- cari gəlirlilik
- differential gəlir
- əldə edilmiş gəlir
- tam gəlirlilik

285 QK-ın özünün olduğu kapitaldan gəlir:

- cari gəlirlilik
- differensial gəlir
 - əldə edilmiş gəlir
 - tam gəlirlilik

286 QK-ın təmsil etdiyi həqiqi kapitaldan gəlir:

- differensial renta
- xalis mənfəət
- əldə edilmiş gəlir
 - differensial gəlir

287 Əmlaka, resurslara olan, əsasından ayrılmış, xüsusi maddi formaya malik hüquqdur:

- döğum haqqında şəhadətnamə
- dövlət standartı
- qiymətli kağız
- dövlət bütçəsi

288 Müəyyən forma üzrə tərtib edilmiş və sahibinin müəyyən pul məbləqinə yaxud konkret əmlaka olan hüquqlarını təsdiqləyən sənəddir:

- dövlət bütçəsi
- qiymətli kağız
- döğum haqqında şəhadətnamə
- dövlət standartı

289 Müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət olunmaqla əmlak hüquqlarının şəhadətnaməsidir:

- döğum haqqında şəhadətnamə
- dövlət standartı
- qiymətli kağız
- dövlət bütçəsi

290 QK sahibinin gəlir əldə etmək hüququnun ifadəsinin meyarı:

- sənədlilik
- standartlılıq
- seriyalılıq
- gəlirlilik

291 QK, bir sənəd olaraq, qanunvericiliklə müəyyən edilmiş rekvizitlərə malik olmalıdır:

- seriyalılıq
- standartlılıq
- sənədlilik
- mülki dövriyyəsinin mümkünluğu

292 QK-ın vahid seriyalarla, dəstlərlə buraxıla bilməsi:

- mülki dövriyyəsinin mümkünluğu
- seriyalılıq
- tənzimlənilmə və dövlət tərəfindən tanınma
- standartlılıq

293 QK məzmunu standart olmalıdır, yəni hüquqların, ticarət iştirakçılarının, məkanının, zamanının, uçot qaydalarının və hüquqlardan istifadə imkanlarının, əqdlərin, kağız blankının yekcən solması:

- tənzimlənilmə və dövlət tərəfindən tanınma
- mülki dövriyyəsinin mümkünülüyü
- standartlılıq
- seriyalılıq

294 QK-ın sadəcə alqı-satçı obyekti deyil, həm də borcalma, saxlanma, bağışlanması kimi digər mülki münasibətlərin, obyekti kimi çıxış edə bilməsi:

- seriyalılıq
- tənzimlənilmə və dövlət tərəfindən tanınma
- mülki dövriyyəsinin mümkünülüyü
- standartlılıq

295 QK-ın dövlət tərəfindən tanınması onların keyfiyyətli tənzimlənilməsini şərtləndirir və onlara olan etibarı müəyyən edir:

- seriyalılıq
- standartlılıq
- tənzimlənilmə və dövlət tərəfindən tanınma
- mülki dövriyyəsinin mümkünülüyü

296 QK-ın alqı-satçı obyekti qismində, bir çox hallarda isə həm də digər əmtəələrin tədavülünü asanlaşdırın tədiyə aləti kimi çıxış edə bilməsi:

- risk
- tədavületmə
- likvidlik
- standartlılıq

297 Sahibinin QK qarşısında qoyduğu məqsəd və vəzifələrə tam yaxud qismən nail olmaması və ya əksinə olmasının ehtimalı:

- likvidlik
- standartlılıq
- risk
- tədavületmə

298 Qiymətli kağızin onun sahibi üçün böyük itkilərsiz, bazar qiymətinin cüzi dəyişməsi və cüzi satış xərcləri ilə qısa vaxtda alınır-satılmaq qabiliyyətidir:

- standartlılıq
- risk
- tədavületmə
- likvidlik

299 Müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər:

- resept
- attestat
- qiymətli kağız
- diplom

300 Öz sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəd:

- diplom
- qiymətli kağız
- attestat

resept

301 Korporativ istiqraz emissiyasının təminatı;

- trend
- tratta
- trest
- rast

302 İstiqraz öz sahibinə hansı formada gəlir gətirir:

- mükafat
- bonus
- dividend
- faiz

303 Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:

- qeyri-emissiya
- törəmə
- pay
- emissiya

304 Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:

- order
- törəmə
- pay
- borc

305 Korporativ istiqraz sahibi SC-nin:

- malalanıdır
- malgöndərənidir
- səhmdarıdır
- kreditorudur

306 SC-nin borc öhdəliyidir:

- konosament
- çek
- səhm
- istiqraz

307 Dividenden ödənilmə formasında SC dividendlərin ödənilməsinə xüsusi ehtiyat fondlarındakı vəsaitləri sərf edə bilər:

- səhmlə ödəniş
- nağd ödəniş
- əmlakla ödəniş
- xüsusi bölüşdürmə

308 Dividenden ödənilmə forması:

- ipotekalı ödəniş
- xammalla ödəniş
- məhsulla ödəniş
- əmlakla ödəniş

309 Dividenden ödənilmə forması:

- ipotekalı ödəniş
- xammalla ödəniş
- məhsulla ödəniş
- səhmlə ödəniş

310 Dividendin ödənilmə forması:

- diskret ödəniş
- ehtimal ödəniş
- virtual ödəniş
- nağd ödəniş

311 Bu tarixə alınıb-satılan səhmlərə dividend daxil deyil:

- emissiya tarixi
- qeydiyyat tarixi
- elan tarixi
- dividenddən sonrakı tarix

312 Yalnız bu tarixə səhm sahibi olanlar dividend almaq hüququna malikdir:

- emissiya tarixi
- dividenddən sonrakı tarix
- elan tarixi
- qeydiyyat tarixi

313 Müdirlər şurası dividendlər barəsində elan verir:

- emissiya tarixi
- dividenddən sonrakı tarix
- qeydiyyat tarixi
- elan tarixi

314 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- kumulyativ
- təqdimatlı
- adi
- dönərsiz

315 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- kumulyativ
- təqdimatlı
- adi
- dönərlə

316 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- kumulyativ
- təqdimatlı
- adi
- dönərlə

317 Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- dönərlə
- təqdimatlı
- adi

- geri çağrılmayan

318 Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- dönərli
- təqdimatlı
- adi
- geri çağrılan

319 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- dönərli
- təqdimatlı
- adi
- dividend dərəcəsi təshih edilən səhmlər

320 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- dönərli
- təqdimatlı
- adi
- iştiraklı səhmlər

321 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- dönərli
- təqdimatlı
- adi
- təsbitli dividendli səhmlər

322 Ödənilməmiş dividendlərin toplanılması mümkünlüğünə görə imtiyazlı səhm növü:

- dönərli
- təqdimatlı
- adi
- qeyri-kumulyativ

323 Ödənilməmiş dividendlərin toplanılması mümkünlüğünə görə imtiyazlı səhm növü:

- dönərli
- təqdimatlı
- adi
- kumulyativ

324 Səhmdarın səs hüququnu məhdudlaşdırın adı səhmlər:

- lal səhm
- ağızsız səhm
- dilsiz səhm
- məhdud səs hüquqlu səhm

325 Səhmdarın səs hüququnu məhdudlaşdırın adı səhmlər:

- ağızsız
- lal
- dilsiz
- səssiz

326 Onların sahibləri SC-nin həqiqi sahibləridir:

- kumulyativ
- dönərlı
- imtiyazlı
- adı

327 Müasir dövrdə səhmin ən kütləvi növüdür:

- kumulyativ
- adı
- imtiyazlı
- dönərlı

328 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- göndərilməmiş
- göndərilmiş
- ödənilməmiş
- ödənilmiş

329 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- yeri dəyişməmiş
- yeri dəyişdirilmiş
- yerləşdirilməmiş
- yerləşdirilmiş

330 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- emal edilməmiş
- emal edilmiş
- elan edilməmiş
- elan edilmiş

331 Səhmdarlar tərəfindən alınmış səhmlərinin nominal dəyərlərinin cəmi:

- borc kapitalı
- dövriyyə kapitalı
- ehtiyat kapitalı
- nizamnamə kapitalı

332 O, SC-nin kapitalının bir hissəsidir, kapitalındakı payı təmsil edir:

- çek
- veksel
- istiqraz
- səhm

333 Onun tədavül müddətinə məhdudiyyət qoyulmur:

- çek
- veksel
- istiqraz
- səhm

334 Sahibinin SC-nin nizamnamə kapitalına etdiyi pay qoyuluşunu təsdiqləyən QK:

- çek
- veksel
- istiqraz

- səhm

335 Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş təsərrüfat vahidi:

- kollektiv təsərrüfat
- kooperativ
- MMM
- səhmdar cəmiyyəti

336 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- ölkə əhəmiyyətli investisiya layihələrindən gəlirlər
- korporativ investisiya layihələrindən gəlirlər
- beynəlxalq investisiya layihələrindən gəlirlər
- yerli əhəmiyyətli investisiya layihələrindən gəlirlər

337 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- xarici vətəndaşların əmlakı
- müəssisələrin əmlakı
- əhalinin əmlakı
- bələdiyyə əmlakı

338 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- müəssisələrin konkret gəlirləri
- əhalinin konkret pul gəlirləri
- mərkəzi büdcə gəlirlərinin konkret növləri
- yerli büdcə gəlirlərinin konkret növləri

339 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- müəssisələrin gəlirləri
- əhalinin pul gəlirləri
- mərkəzi büdcənin bütün gəlirləri
- yerli büdcənin bütün gəlirləri

340 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- sosial təyinatlı mənzil tikintisi və təmiri layihələrinin maliyyələşdirilməsi

341 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- yerli əhəmiyyətli, mənəfətli layihələrin maliyyələşdirilməsi

342 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- birdəfəlik irimiyyətli vəsait qoyuluşlarını tələb edən mənəfətsiz obyektlərin maliyyələşdirilməsi

343 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- dövlət şirkətlərinin yenidən qurulması
- yerli büdcədə yaranmış müvəqqəti kəsirin örtülməsi

344 Maliyyə resurslarının yerli hakimiyyət orqanları tərəfindən cəlb edilməsinin formasıdır:

- özəl borc öhdəlikləri
- korporativ borc öhdlikləri
- dövlət qiymətli kağızları
- bələdiyyə qiymətli kağızları

345 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə istiqrazları
- xəzinə notları
- xəzinə vekseləri
- qarışık şərtlə istiqrazlar

346 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə notları
- xəzinə vekseləri
- xəzinə istiqrazları
- uduşlu

347 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə vekseləri
- xəzinə notları
- xəzinə istiqrazları
- indeksləşdirilən istiqrazlar

348 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə vekseləri
- xəzinə istiqrazları
- xəzinə notları
- diskont qiymətli kağızlar

349 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə istiqrazları
- xəzinə notları
- xəzinə vekseləri
- faizli qiymətli kağızlar

350 Xəzinə istiqrazları dövlət qiymətli kağızların bu növünə aiddir:

- müddətsiz
- qısamüddətli
- ortamüddətli
- uzunmüddətli

351 Baza aktivlə üzrə hüquq və öhdəliklərin eyni anda təslim edilməsini və kontraktın icra tarixinin onun bağlanıldığı tarix ilə müqayisədə uzadılmasını nəzərdə tutur:

svop
repo

- opsion
- forvard

352 Şərtli əqdlərə aiddir:

- forvard
- svop
- repo
- opson

353 Qəti əqdlərə aiddir:

- svop
- repo
- opson
- füçers

354 Qəti əqdlərə aiddir:

- opson
- svop
- repo
- forvard

355 Müddətli kontraktın tərəflərindən birinə onu icra etmək yaxud etməmək hüququ verilir:

- seçimli əqd
- demokratik əqd
- mərhəmətli əqd
- şərtlili əqd

356 Hər iki tərəf üçün icrası məcburi olan müddətli kontraktlar:

- qaçılmasız əqd
- mütləq əqd
- icbari əqd
- qəti əqd

357 Müddətli konraktlar zamanda müəyyən əməllərin edilməsini tələb edir:

- qeyri-müəyyən
- keçmiş
- indiki
- gələcək

358 Kontraktı imzalayan tərəfdaşlar:

- konsalting
- kontanqo
- kontingent
- kontragent

359 Konkret qiymətli kağızların təyin edilmiş gələcək tarixdə razılışdırılmış şərtlərlə tədarükü haqqında müqavilədir:

- çoxtərəfli kontrakt
- ikitərəfli kontrakt
- müddətsiz kontrakt
- müddətli kontrakt

360 Törəmə qiymətli kağızların əsasıdır:

- çoxtərəfli kontrakt
- ikitərəfli kontrakt
- müddətsiz kontrakt
- müddətli kontrakt

361 Törəmə qiymətli kağızlardır:

- dermatit
- diskont
- differensial
- derivativ

362 Onlarla əməliyyatlar minimal investisiya qoyuluşları ilə mənfiət əldə etmək imkanı verir:

- borc QK
- fond QK
- korporativ QK
- törəmə QK

363 Onların qiymətləri bazis aktivin qiymətlərinin dəyişməsindən asılı olur

- fond QK
- ikinci QK
- ilkin QK
- törəmə QK

364 Bu qrupa əsasında əsas QK-rın və d. aktivlərin durduğu QK-lar aid edilir:

- bələdiyyə QK
- ikinci QK
- ilkin QK
- törəmə QK

365 İstənilən qiymət aktivinə olan QK-dır:

- korporativ QK
- ikinci QK
- ilkin QK
- törəmə QK

366 İkinci qiymətli kağızlara addır:

- konosament
- bank sertifikatları
- korporativ istiqraz
- striplər

367 İkinci qiymətli kağızlara addır:

- konosament
- bank sertifikatları
- korporativ istiqraz
- ipoteka istiqrazları

368 İkinci qiymətli kağızlara addır:

- konosament
- bank sertifikatları

korporativ istiqraz

- səhmlərə abunə hüquqları

369 İkinci qiymətli kağızlara addir:

konosament

səhm

korporativ istiqraz

- depozitar qəbzələr

370 İkinci qiymətli kağızlara addir:

bank sertifikatları

səhm

korporativ istiqraz

- warrantlar

371 İlkin QK-rın əsasında buraxılır:

sonrakı QK

törəmə QK

üçüncü QK

- ikinci QK

372 İlkin qiymətli kağızlara addir:

bank təlimatları

bank zəmanətləri

bank əmanətləri

- bank sertifikatları

373 İlkin qiymətli kağızlara addir:

füçers

forvard

səhm warrantları

- konosament

374 İlkin qiymətli kağızlara addir:

səhm warrantları

opsion

depozitar qəbzələr

- çek

375 İlkin qiymətli kağızlara addir:

opsion

depozitar qəbzələr

ipoteka istiqrazları

- girovnamə

376 İlkin qiymətli kağızlara addir:

opsion.

forvard

füçers

- veksel

377 İlkin qiymətli kağızlara addir:

- füçers
- istiqraz
forvard
opsion

378 İlkin qiymətli kağızlara addır:

- opsion
- səhm
füçers
forvard

379 Əsas QK-lar iki qrupa bölünür:

- dövlət və korporativ
- pay və borc
- kommersiya və maliyyə
- ilkin və ikinci

380 Əsasında hər-hansı bir aktivə olan əmlak hüquqlarının dayandığı QK-lar:

- kommersiya
- əsas
ilkin
törəmə

381 Risk dərəcəsinə görə istiqrazın növləri:

- adlı və təqdimatlı
- investisiya və möhtəkirlik təyinatlı
kuponlu və kuponsuz
dönərli və dönərsiz

382 İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilməz:

- dönərsiz
donmuş
dayanıqlı
sabit

383 İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilər:

- dönərli
kumulyativ
çevrilən
dəyişkən

384 Tədavül müddətinə görə istiqrazın növü:

- müddətsiz
fasiləsiz
permanent
daimi

385 Tədavül müddətinə görə istiqrazın növü:

- məlahətli
- müddətli
şiddətli

möhlətli

386 İstiqrazın bu növü üzrə faizlər yalnız SC-in buna maliyyə imkanı olduqda ödənilir:

- kuponlu
- indeksləşdirilən
- gəlirləri
- diskontlu

387 Gəlirin alınması formasına görə istiqrazın növü:

- adlı
- dönərləri
- indeksləşdirilən
- kumulyativ

388 Gəlirin alınması formasına görə istiqrazın növü:

- kumulyativ
- gəlirləri
- adlı
- dönərləri

389 Gəlirin alınması formasına görə istiqrazın növü:

- adlı
- dönərləri
- kuponlu
- kumulyativ

390 Gəlirin alınması formasına görə istiqrazın növü:

- adlı
- kumulyativ
- dönərləri
- diskontlu

391 İstiqrazın bu növü sahibinin məhz istəyi ilə vaxtından əvvəl ödənilə bilər:

- geri çağrılan
- girovlu
- vaxtından əvvəl ödənilmə hüquqlu
- dönərləri

392 İstiqrazın bu növü üzrə məhz emitent borcu vaxtından əvvəl ödəmək hüququna malik olur:

- dönərləri
- geri çağrılan
- vaxtından əvvəl ödənilmə hüquqlu
- girovlu

393 Təqdimatlı istiqrazdır:

- qaiməli
- talonlu
- kuponlu
- qəbzli

394 İstiqrazın bu növünün sahiblərinin adları xüsusi olaraq qeyd edildir:

- təqdimatlı
- ipotekalı
- adlı
- dönərlı

395 Təminatından asılı olaraq istiqrazın növü:

- uduşlu
- təqdimatlı;
- təminatsız
- adlı

396 Təminatından asılı olaraq istiqrazın növü:

- adlı
- təminatlı
- uduşlu
- təqdimatlı

397 İstənilən səhm növü ilə müqayisədə istiqraz risklidir:

- konkret emissiyanın şərtlərindən asılıdır
- eyni
- daha az
- daha artıq

398 SC ləğv edildikdə onun istiqrazlarının sahiblərinin tələbləri (iddiaları) səhmdarlardan təmin edilir:

- konkret emissiyanın şərtlərindən asılıdır
- sonra
- eyni vaxtda
- əvvəl

399 Bir qayda olaraq, korporativ istiqrazlar üzrə faiz ödənişləri istənilən səhm üzrə dividendlərdən:

- konkret emissiyanın şərtlərindən asılıdır
- eyni vaxtda edilir
- əvvəl edilir
- sonra edilir

400 İstiqraz tə davülünün son tarixi bir qayda olaraq:

- yoxdur
- var
- ola da bilər, olmaya da bilər
- konkret emissiyanın şərtlərindən asılıdır

401 Alqı opsiyonu:

- spot
- stend-bay
- put
- koll

402 Alıcısını məzənnənin əvvəlcədən razılaşdırılmış strayk qiymətlə müqayisədə qeyri-sərfəli dəyişməsi riskindən hifz edir:

repo

- füçers
- forvard
- opsion

403 Alıcısına məzənnənin strayk qiymətlə müqayisədə sərfəli dəyişməsindən gəlir qazanmaq imkanı yaradır:

- repo
- füçers
- forvard
- opsion

404 Opcionun məzənnəsi:

- storno
- stepler
- sprayt
- strayk

405 Müəyyən əmtəənin təyin edilmiş qiymətə müəyyən edilmiş məhdud zaman ərzində almaq və ya satmaq hüququndur:

- repo
- füçers
- forvard
- opsion

406 Onlar füçers alqı-satqısı ilə yalnız qiymətlər arasındaki fərq şəklindəki uduşu əldə etməkdən ötrü məşgul olur:

- hecerlər
- brokerlər
- investorlar
- möhtəkirlər

407 Spot bazarnda riskli mövqeyi istisna etməkdən ötrü füçers kontraktlarını alan və satanlar:

- brokerlər
- investorlar
- emittentlər
- hecerlər

408 Füçers bazarının əsas iştirakçıları:

- marketmeykerlər və marketteykerlər
- brokerlər və dilerlər
- hecerlər və möhtəkirlər
- emittentlər və investorlar

409 Müddətli kontraktın bu növü əks əqd ilə bağlanıla bilər:

- repo
- opsion
- forvard
- füçers

410 Müddətli kontraktın bu növü üzrə öhdəliklərin yerinə yetirilməsinə üçüncü tərəf, yəni birjanın özü zəmanət verir:

- opsion

- füçers
- forvard
- repo

411 Müddətli kontraktın bu növünün şərtləri ticarət sistemi tərəfindən hazırlanan qaydalarla ciddi nizamlandırılır:

- repo
- opsion
- forvard
- füçers

412 Müddətli kontraktın bu növü əks kontrakt ilə bağlanıla bilməz:

- repo
- opsion
- füçers
- forvard

413 Müddətli kontraktın bu növünün şərtləri hər dəfə fərdi olaraq razılaşdırılır:

- repo
- opsion
- füçers
- forvard

414 Füçers kontraktının dəyərinə təsir edə bilən amil:

- aktivə sahib olmaqın səmərəliliyi
- aktivə sahib olmaqdan gəlirlər
- aktivə sahib olmaqın məsuliyyəti
- aktivə sahib olmaqın xərcləri

415 Füçers kontraktının dəyərinə təsir edə bilən amil:

- tədiyə balansı
- valyuta məzənnəsi
- pul kütləsi
- faiz dərəcəsi

416 Füçers kontraktının dəyərinə təsir edə bilən amil:

- füçers aktivinin fiziki bazardakı qıtlığı
- füçers kontraktın qüvvədə olduğu müddət
- füçers kontraktın qüvvədən düşdüyü müddət
- füçers aktivinin fiziki bazardakı bolluqu

417 Füçers kontraktının dəyərinə təsir edə bilən amil:

- füçers aktivinin fiziki bazardakı tədavülü
- füçers aktivinin fiziki bazardakı bolluqu
- füçers aktivinin fiziki bazardakı qıtlığı
- füçers aktivinin fiziki bazardakı qiyməti

418 Füçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- mənfi marja
- optimal marja
- maksimal marja

- minimal marja

419 Füçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- kompozisiya marjası
- ekspozisiya marjası
- differensiasiya marjası
- variasiya marjası

420 Füçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- törəmə marja
- ibtidai marja
- sonrakı marja
- ilkin marja

421 Füçers kontraktının üstünlüklerindən biri:

- tamamilə risksiz olması
- fəaliyyət qaydalarının sərbəst olması
- informasiyanın tam açıqlanması
- əqdlər üzrə hesablaşmaların qaydaları sadələşdirilir

422 Füçers kontraktının üstünlüklerindən biri:

- fəaliyyət qaydalarının sərbəst olması
- informasiyanın tam açıqlanması
- tamamilə risksiz olması
- birja aktivinə malik olmayan iştirakçılar da birja ticarətinə cəlb edilir

423 Müddətli kontraktın bu növündə tədarük tarixləri birja tərəfindən təyin edilir:

- repo
- opsion
- forvard
- füçers

424 Müddətli kontraktın bu növü qiymətli kağızların sayına görə standartlaşdırılır:

- repo
- opsion
- forvard
- füçers

425 Birjanın klirinq palatası müddətli kontraktın bu növü üzrə marjanın ödənilməsi mexanizmi vasitəsilə əqdlərin icrasına zəmanət verir:

- repo
- opsion
- forvard
- füçers

426 Müddətli kontraktın bu növü üzrə kontragentlərdən biri birjanın özü olur:

- repo
- opsion
- forvard
- füçers

427 Baza aktiv fond indeksləri olan füçers:

- faiz füçersi
- indeks füçersi
- maliyyə füçersi
- valyuta füçersi

428 Baza aktivi borc alətləri olan füçers:

- valyuta füçersi
- maliyyə füçersi
- əmtəə füçersi
- faiz füçersi

429 Baza aktivi valyuta olan füçers:

- faiz füçersi
- maliyyə füçersi
- əmtəə füçersi
- valyuta füçersi

430 Baza aktivi maliyyə alətlərindən ibarət olan füçers:

- mal füçersi
- pul füçersi
- əmtəə füçersi
- maliyyə füçersi

431 Baza aktivi əmtəələrdən ibarət olan füçers:

- mal füçersi
- alət füçersi
- əşya füçersi
- əmtəə füçersi

432 Füçers qiymətinin spot qiymətdən aşağı olması:

- müsbat bazis
- sərt bazis
- müləyim bazis
- mənfi bazis

433 Füçers qiymətinin spot qiymətdən üstün olması:

- mənfi bazis
- sərt bazis
- müləyim bazis
- müsbat bazis

434 Füçers kontraktının baza aktivinin spot qiyməti ilə füçers qiyməti arasındaki fərq:

- kazus
- oazis
- fazis
- bazis

435 Bitmə tarixi müxtəlif olan füçers kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın füçers qiymətinin ən uzaq kontraktın füçers qiymətindən üstün olması:

- müləyim bekvordeyşn
- sərt bekvordeyşn

anormal bekvordeşn

- normal bekvordeşn

436 Bitmə tarixi müxtəlif olan füçers kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın füçers qiymətinin ən uzaq kontraktın füçers qiymətindən aşağı olması:

mülayim kontanqo

sərt kontanqo

anormal kontanqo

- normal kontanqo

437 Kontrakt bağlandıqı an füçers qiymətinin spot qiymətdən aşağı olması:

kontanqo

tanqo

eksploreşn

- bekvordeşn

438 Kontrakt bağlandıqı an füçers qiymətinin spot qiymətdən üstün olması:

tanqo

tangens

kotangens

- kontanqo

439 Füçers kontraktını alan şəxsin kontrakt üzrə mövqeyi:

mikro

orta

qısa

- uzun

440 Füçers kontraktını satan şəxsin kontrakt üzrə mövqeyi:

mikro

orta

uzun

- qısa

441 Füçers kontraktını bağladıqda hər iki tərəfin zəmanət ödənişi:

icbari marja

yekun marja

sonrakı marja

- ilkin marja

442 Füçers kontraktını ləğv edən əks əqd:

paket

tarjet

korset

- ofset

443 Belə əqdlərin tərəfləri əks əqd bağlamaqla əvvəlki kontraktı ləğv edə bilir:

forward

repo

opsion

- füçers

444 Belə əqdlərin şərtləri hamı üçün eyni olduğundan onların böyük tutumlu bazarı var:

- forvard
- repo
- svop
- füçers

445 Belə əqdlər şərtləri böyük dərəcədə standart olduğundan birjada bağlanılır:

- forvard
- repo
- svop
- füçers

446 Belə əqdlərdə baza aktivin alqı-satqısı üzrə kontraktın şərtləri standartlaşdırılır:

- forvard
- repo
- svop
- füçers

447 Belə əqdlər standart şərtli olmadığı üçün onların ikinci bazarı çox məhdud olur:

- füçers
- repo
- opsion
- forvard

448 Belə əqdlər standart şərtli olmadığı üçün birjadan kənarda bağlanılır:

- svop
- repo
- füçers
- forvard

449 Adətən müvafiq aktivin həqiqi alqısı yaxud satqısı məqsədlərindən ötrü bağlanılır:

- svop
- repo
- füçers
- forvard

450 Belə əqdlər bir qayda olaraq yazılı şəkildə rəsmiləşdirilir:

- svop
- repo
- opsion
- forvard

451 ABŞ-in ən böyük füçers birjası bu şəhərdə yerləşir:

- Los-Anceles
- Baltimor
- Nyu-York
- Çikaqo

452 Yaponianın ən böyük fond birjası:

- Osaka
- Tokio

Kioto
Naqoya

453 Almanıyanın ən böyük fond birjası:

- Hamburq
Münhen
Düsseldorf
● Frankfurt

454 London fond birjasında əqdlərin əksəriyyəti fond birjasının avtomatlaşdırılmış qiymətləndirmə bu sistem daxilində baş verir:

- SAAB
SEAT
FIAT
● SEAQ

455 1986-cı ilə qədər London fond birjası üzvlərinin bir qrupunu belə adlandırırdılar:

- coker
haker
stopper
● cobber

456 Nyu-York fond birjasının birja brokerlərini belə adlandırırlar:

- dörd dollarlıq broker
üç dollarlıq broker
birdollarlıq brokerlər
● ikidollarlıq brokerlər

457 Nyu-York fond birjasının peşəkarlarının bir qrupu:

- komisyonçu brokerlər

458 ABŞ-ın ən böyük fond birjası:

- Filadelfiya
Çikaqo
Boston
● Nyu-York

459 Sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətinə təsir göstərə bilməyən fiziki və hüquqi şəxslərdir:

- qabliyyətsiz şəxslər
təsirsiz şəxslər
bekar şəxslər
● affilə edilmiş şəxslər

460 Bu qaydaya əsasən, ixtisaslı investorlar üçün nəzərdə tutulmuş maliyyə alətlərinin qeydiyyatdan keçirilməsi tələb olunmur:

- 134-A qaydası
124-A qaydası
114-A qaydası
● 144-A qaydası

461 Maliyyələşən ADQ-lərin buraxılış programıdır:

134-A qaydası

114-A qaydası

1. Maliyyələşən ADQ-lərin buraxılış programıdır:

- 144-A qaydası
- 124-A qaydası

462 Maliyyələşən ADQ-lərin neçə cür buraxılış programı məlumdur:

- üç
- iki
- bir
- dörd

463 Bu növ ADQ-lər onların əsasında duran səhmlərin emitentinin təşəbbüsü ilə buraxılır:

- kreditləşməyən
- kreditləşən
- maliyyələşməyən
- maliyyələşən

464 Bu növ ADQ-lər yalnız artıq tədavüldə olan səhmlərə buraxıla bilər:

- kreditləşməyən
- kreditləşən
- maliyyələşən
- maliyyələşməyən

465 ADQ-lərin buraxılışına səhm emitentinin razılığı yaxud onun bunda iştirakı tələb olunmur:

- kreditləşməyən
- kreditləşən
- maliyyələşən
- maliyyələşməyən

466 ADQ-lərin buraxılışı və tədavülünü ABŞ-in bu qurumu tənzimləyir:

- FTB
- MKİ
- FES
- SEC

467 Depozitar qəbzlərin bu növü səhmin emissiya edildiyi ölkənin xaricində, iki və daha çox ölkənin bazarları üçün nəzərdə tutulur:

- rayon depozitar qəbzi
- lokal depozitar qəbzi
- bələdiyyə depozitar qəbzi
- qlobal depozitar qəbzi

468 Depozitar qəbzlərin bu növü ABŞ ərazisində buraxılır və yerləşdirilir:

- Afrika depozitar qəbzi
- Avropa depozitar qəbzi
- Asiya depozitar qəbzi
- Amerika depozitar qəbzi

469 Depozitar qəbzlərin növü:

rayon depozitar qəbzi

- lokal depozitar qəbzi
- bələdiyyə depozitar qəbzi
- global depozitar qəbzi

470 Depozitar qəbzlərin növü:

- Afrika depozitar qəbzi
- Avropa depozitar qəbzi
- Asiya depozitar qəbzi
- Amerika depozitar qəbzi

471 Sahiblərinin xarici emitentlərin səhmlərinə mülkiyyət hüquqlarını təsdiqləyir:

- ipotekalı istiqraz
- mənzil sertifikatı
- bank sertifikatı
- depozitar qəbz

472 Mal anbarı tərəfindən tərtib edilir, konkret şəxsdən müəyyən malın saxlanılmaqə qəbul edilməsini, həmin malın girov yüklü olmadığını, həmçinin sahibinin bu mala dair sərəcam vermək hüququnda olduğunu təsdiqləyir:

- təqdimatlı anbar şəhadətnaməsi
- mürəkkəb anbar şəhadətnaməsi
- sadə anbar şəhadətnaməsi
- ikili anbar şəhadətnaməsi

473 Əmtəənin anbarda saxlanıldığı və təqdimatçıya təslim ediləcəyini təsdiqləyən sənəddir:

- təqdimatlı anbar şəhadətnaməsi
- mürəkkəb anbar şəhadətnaməsi
- ikili anbar şəhadətnaməsi
- sadə anbar şəhadətnaməsi

474 Əmtəə girovlu kreditin alınması üçün istifadə olunur:

- kredit şəhadətnaməsi
- anbar şəhadətnaməsi
- əmtəə şəhadətnaməsi
- girov şəhadətnaməsi

475 Bu zaman warrant anbar şəhadətnaməsindən ayrıılır və girov saxlayana təqdim edilir:

- əmtəə anbardan götürüldükdə
- əmtəə bazar çıxarıldıqda
- əmtəə anbara verildikdə
- əmtəə girova verildikdə

476 Varrant kreditora bunun vasitəsilə ötürülür:

- poçt
- şifahi razılıq
- müqavila
- indossament

477 Anbar tərəfindən sənədli şəkildə buraxılır və malların anbarda yerləşməsi faktını təsdiqləyir:

- saxlama şəhadətnaməsi
- anbar şəhadətnaməsi

girov şəhadətnaməsi
mal şəhadətnaməsi

478 Varrant mal satqısı və girovunda istifadə olunduqu zaman iki hissədən ibarət olur:

- adi vekseldən və trattadan
- anbar və girov şəhadətnaməsindən
səhm və istiqrazdan
opsion və füçersdən

479 İnvestisiya şirkətinin portfelində olan müəyyən növ qiymətli kağızların alqısına yaxud satqısına olan varrant:

- indeks varrantı
- faiz varrantı
- valyuta varrantı
- örtüklü varrant

480 QK emissiyasına daxil edilən və sahiblərinə emitentdən xarici valyuta ilə dəyərləndirilmiş əlavə QK almaq hüququ verir:

- indeks varrantı
- valyuta varrantı
- faiz varrantı
- örtüklü varrant

481 İstiqrazlar üzrə faizlərin ödənilməsinə dair SC-nin sərəncamıdır:

- indeks varrantı
- faiz varrantı
- gəlir varrantı
- dividend varrantı

482 Varrantın alınması şəhadətnaməsi və səhmdara dividendlərin ödənilməsi əmridir:

- dividend varrantı
- faiz varrantı
- indeks varrantı
- gəlir varrantı

483 Bu cür istiqrazlar varrantın istiqrazdan həm ayrılması, həm də ayrılmamasını nəzərdə tuta bilər:

- varrantlı istiqrazlar
- kumulyativ istiqrazlar
- hərəkətli istiqrazlar
- sərbəst istiqrazlar

484 Qoşuluğu QK-dan ayrı satıla bilər:

- qopardılan varrant
- abunə varrantı
- qopardılmayan varrant
- səhm varrantı

485 Uzunmüddətli yaxud müddətsiz QK olmaqla istiqrazla yaxud imtiyazlı səhmlərlə birlikdə buraxılır və eyni emitentin adı səhmlərindən müəyyən miqdarını almaq hüququ verir:

- qopardılan varrant
- qopardılmayan varrant

- səhm warrantı
- abunə warrantı

486 Sahibinə şirkət səhmlərini əvvəlcədən razılaşdırılmış müddətdə müəyyən qiymətlə almaq hüququ verən şəhadətnamədir:

- qopardılmayan warrant
- qopardılan warrant
- səhm warrantı
- abunə warrantı

487 Şirkətin uğurlu fəaliyyəti nəticəsində səhmin qalxa bilən gələcək bazar qiyməti ilə onun cari qiyməti arasındaki fərqdir:

- dəyişkən qiymət
- sabit qiymət
- müvəqqəti qiymət
- gizli qiymət

488 Adı səhmin bazar qiyməti ilə səhmlərin warrant əsasında alındığı qiyməti arasındaki fərqdən ibarətdir:

- müvəqqəti qiymət
- gizli qiymət
- dəyişkən qiymət
- sabit qiymət

489 Varrantın qiyməti bunların cəmidir:

- tpodansatış və pərakəndəsatış qiymətlər
- spot və füçers qiymətlər
- gizli və müvəqqəti qiymətlər
- sabit və dəyişkən qiymətlər

490 Sahibinə təyin edilmiş dövr ərzində müəyyən sayıda adı səhmləri əvvəlcədən təsbit edilmiş qiymətlə almaq hüququ verən qiymətli kağızdır:

- füçers
- sertifikat
- konosament
- warrant

491 Satqısı mənfəət gətirməyən opsiyon:

- faydasız
- seyirsiz
- pulsuz
- mənfəətsiz

492 Alıcısına satqı zamanı mənfəət gətirən opsiyon:

- mənfəətli
- pullu
- faydalı
- seyirli

493 Opsiونun bu növü zaman kəsiyi daxilində istənilən an gerçekleşə bilər:

- Afrika opsiyonu
- Avropa opsiyonu

- Amerika opsiyonu
- Asiya opsiyonu

494 Opsiounun bu növü yalnız təsbit edilmiş tarixdə icra edilə bilər:

- Asiya opsiyonu
- Afrika opsiyonu
- Avropa opsiyonu
- Amerika opsiyonu

495 Tərəfdəşlardan biri digərinin xeyrinə etdiyi mükafatın müqabilində alınan yaxud satılan aktivin miqdarını dəfələrlə çoxaltmaq hüququ qazanır:

- ikili opsiyon
- alqı opsiyonu
- tam bölünən opsiyon
- satqı opsiyonu

496 Alqı və satqı opsionlarının birləşdirilməsidir:

- satqı opsiyonu
- ikili opsiyon
- tam bölünən opsiyon
- alqı opsiyonu

497 Alıcıya opsiounun dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə satmaq hüququ verir:

- tam bölünən opsiyon
- ikili opsiyon
- satqı opsiyonu
- alqı opsiyonu

498 Alıcıya opsiounun dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə almaq hüququ verir:

- tam bölünən opsiyon
- satqı opsiyonu
- ikili opsiyon
- alqı opsiyonu

499 İkili opsiyon:

- tonnaj
- forsaj
- stellaj
- kollaj

500 Satqı opsiyonu:

- koll
- spot
- stend-bay
- put